

Rauf Məmmədov
Rahib Məmmədov,
Abdərət Məmmədov
müvafiq qaydada
kəll olursun
25.09.2014


A. Hacıyev

1007

**İctimai Səhiyyə və İslahatlar
Mərkəzinin direktoru
cənab Ceyhun Məmmədova**

MƏLUMAT

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 01.07.2014-cü il tarixli 60 nömrəli əmri ilə təsdiq edilmiş “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planının 5-ci bəndinə əsasən icbari dispanserizasiya sahəsində maarifləndirmə işi, o cümlədən icbari dispanserizasiyanın əhəmiyyətinə dair bukletlərin, plakatların və digər əyani vəsaitlərin çap edilməsi (5.1), uşaqlar dispanserizasiyadan keçən zaman uşaqlar/valideynlər arasında sağlam həyat tərzini, xəstəliklərin risk amilləri və xəstəliklərin erkən simptomları üzrə maarifləndirmə materiallarının mütəmadi hazırlanması və nəşr edilməsi (5.4) İctimai Səhiyyə və İslahatlar Mərkəzinə (İSİM) həvalə edilib.

Bununla bağlı İSİM tərəfindən 2014-cü ilin sonunadək məktəblilər üçün üzərində icbari dispanserizasiyanı təşviq və sağlam həyat tərzini təbliğ edən maarifləndirici yazılar olan əyani materialların hazırlanması məqsədəuyğun hesab edilir.

Əlavədə göstərilən həmin materialların hazırlanması məqsədi ilə müvafiq göstəriş verməyinizi Sizdən xahiş edirəm.

**Əhalinin sağlamlığı
şöbəsinin müdiri**



Tofiq Musayev
24.09.2014

Məktəblilər üçün üzərində icbari dispanserizasiyanı təşviq və sağlam həyat tərzini təbliğ edən maarifləndirici yazılar olan əyani materialların SİYAHISI

№	Çap materiallarının adı	Materialların üzərində yazılar	Sayı (ədəd)
1.	Rəsm albomu	Fiziki aktivlik <ul style="list-style-type: none"> Fiziki aktivlik üçün üzgüçülük, yüngül atletika, futbol və bu kimi idman növləri ilə məşğul olun. 	10000
2.	Xətkeş	Gigiyena <ul style="list-style-type: none"> Çirkli əllər infeksiya mənbəyidir. 	10000
3.	Kitab üçün bookmark (zakladka)	Qidalanma <ul style="list-style-type: none"> Hər gün ən azı 400 qram meyvə və tərəvəzdən istifadə edin. 	10000
4.	Təqvim	Narkotik vasitələr <ul style="list-style-type: none"> Narkotik və psixotrop vasitələrdən uzaq olun. 	10000
5.	Dəftərlər	Tütün <ul style="list-style-type: none"> Siqaret çəkmək ağciyər xərçəngi və ürək-damar xəstəliklərinin əsas səbəbkarıdır. 	10000
6.	Çanta üçün işıqlanan açar brelokları	Yol-nəqliyyat təhlükəsizliyi <ul style="list-style-type: none"> Hər il Azərbaycanda yol nəqliyyat hadisələrində yüzlərlə uşaq və yeniyetmə yaralanır və həlak olur. 	10000